

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 202 (5922) 1 noyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzidir"

Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib

"Əgər eşitsəm, bilsəm ki,
əyri yola gedirsiniz, onda siz
çox ciddi cəzalandırılacaqsınız"



Səh

2

7

Siyavuş Novruzov:
"Qanunsuz aksiyalar
keçirməkdə əsas məqsəd
ictimai-siyasi sabitliyi
pozmaq, islahatlara
maneçilik törətməkdir"



5

ABS-in regiondakı
maraqlarına ən böyük
zərbəni erməni
lobbisi vurur



9

"Seçkilərdə iştirak
etmək istəyən siyasi
partiyaların
sayı 10-a çatıb"



İlham Əliyev: “Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzidir olmalıdır”

Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Siz bu günə qədər icra başçısının müavini vəzifəsində işləmişsiniz, müəyyən təcrübə toplamısınız. İndi isə sizə böyük etimad göstərərək Xaçmaz və Yevlax rayonlarına icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır və siz bu etimadı doğrultmalısınız.

Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi.

Son illər ərzində Xaçmaz rayonunda abadlıq işləri aparılıb, böyük infrastruktur layihələri icra edilib. Mənim təşəbbüslə modul tipli elektrik stansiyası tikilib, aqroparklar işə başlayıb, həm Bakıdan Xaçmaza qədər, eyni zamanda, kənd yolları çəkilib. Xaçmaz rayonunun çox böyük turizm potensialı var və hesab edirəm ki, gələcəkdə biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik. Şimal zonasının turizm imkanları doğrudan da çox genişdir. Bildiyiniz kimi, Qusar rayonunda, MDB məkanında ən yüksək səviyyəli dağ-xizək mərkəzlərindən biri fəaliyyət göstərir - Şahdağ kurortu. O da mənim təşəbbüslə yaradılmışdır. İlk dəfə mən o dağlara gələndə orada heç bir yaşayış, heç bir infrastruktur yox idi. Biz yollar çəkdik. Quba və Qusar rayonlarının sərhədində müasir elektrik stansiyası yaradıldı, qazlaşdırma aparıldı, elektrik enerjisi, su təchizatı təmin edildi. Yəni, bir sözlə Qusar rayonunun çox böyük inkişaf layihəsi icra edilmişdir. Bir daha demək istəyirəm ki, Şahdağ kurortu bu gün nəinki MDB-də, dünya miqyasında ən gözəl dağ-xizək kurortlarından biridir.

Xaçmaz rayonunun da özünəməxsus gözəl təbii şəraiti vardır. Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturunu müasir standartlara cavab verməlidir. Əfsuslar



“Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız”

olsun ki, hazırda bu, belə deyil. Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir. Dövlət xətti ilə lazımı kömək göstəriləcək. Ancaq yerli icra orqanları da bu sahəyə böyük diqqət göstərməlidirlər. O cümlədən Xaçmaz rayonunun böyük kənd təsərrüfatı potensialı vardır və orada yaradılmış Yalama aqroparkı çox böyük investisiya tutumlu layihədir. Digər sahələr üzrə də işlər düzgün aparılmalıdır. Yerli vətəndaşların müraciətlərini nəzərə alaraq, orada böyük suvarma layihələri icra edildi. Yəni, rayonun çox böyük potensialı var. İnfrastruktura gəldikdə, həm Olimpiya Mərkəzi, eyni zamanda, xəstəxana yaradılmışdır, abadlıq işləri aparılmışdır. Bu işlər davam etdirilməlidir, ancaq müasir səviyyədə, müasir tələblərə uyğun şəkildə.

Yevlax rayonunun da çox böyük potensialı vardır. Orada da böyük infrastruktur layihələri icra edilmişdir. Düzdür, içməli su və kanalizasiya layihələri hələ ki, başlanmamışdır. Xaçmaz rayonunda bu layihələr başa çatıb. Bir ne-

çə gün bundan əvvəl “Azərsu” Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Yevlax rayonunun içməli su və kanalizasiya layihəsinə start verilsin. Hazırda Azərbaycanda cəmi beş şəhərdə bu layihələr başlamayıb. Ancaq müvafiq göstərişlər verilib və bu işlər də davam etdirilməlidir.

Əlbəttə ki, kənd təsərrüfatı sahəsində böyük imkanlar var. Sənaye baxımından çox böyük potensial var. Yəni, icra başçıları bütün bu işlərdə fəal olmalıdırlar. Düzdür, əsas işi dövlət qurumları görür. Yol çəkilişi, elektrik enerjisi təchizatı, qaz təchizatı - bütün bunlar dövlət investisiya proqramı çərçivəsində həll olunan məsələlərdir. Yerli icra orqanları, sadəcə, burada çox fəal olmalıdırlar və bütün bu layihələrin icrası üçün öz səylərini göstərməlidirlər.

Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət

göstərməlisiniz.

Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək.

Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərinən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvət-xorluq, korrupsiya tamamilə yığıdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaq-

sınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri mənə yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvət-xorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarı-sıd bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzidir olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır.

Rayonların abadlıq-quruculuq işlərinə diqqət yetirilməlidir, mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır. Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur.

İlham Əliyev: “Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzidir olmalıdır”

Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib

Əvvəli Səh. 2

Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlar

zası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz ki, onlar işsiz qalmasın. Mən demək istəyirəm ki, bu ödənişli iş

ələdir, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərinə baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlerini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır

Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalı-

kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanla təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilirik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə

“Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır”

rını keçirsinlər, o mərkəzlərdə dərnlər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir. Siz bu məsələ ilə çox ciddi məşğul olun. Yeni, rayonlarda həyat daha da dinamik xarakter almalıdır. Əlbəttə ki, rayonlarla böyük şəhərlər arasında fərq var, hər bir ölkədə. Ancaq biz bu fərqi azaltmalıyıq. Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. İndi dövlət xətti ilə bu proqram icra olunur, o cümlədən ödənişli ictimai işlər yaradılıb. Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cə-

yerlərinin böyük əksəriyyəti bizə lazım deyil. Ancaq biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun və rayonlarda iş axtaran işlə təmin olunsun. Yenə də demək istəyirəm ki, bu işlərdə artıq 40 minə yaxın vətəndaş işləyir və eyni zamanda, onların arasında bağbanlar, binaları təmir edənlər də var. O da bizə lazımdır. Ona görə bu sahəyə çox ciddi diqqət göstərilməlidir və elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən razı qalsınlar.

İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey

etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalq dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimse problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər.

“Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm”

dır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir.

Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu

ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət tək cəzə deyil, tənqiddir, işə yanaşmadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam.

Gedin işə başlayın və bir daha deyirəm ki, Prezidentin və xalqın yüksək etimadını doğruldun.

Prezident İlham Əliyev paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmada sonra görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmada sonra görülən işlərlə tanış olub.

yət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmada sonra görülən işlərlə tanış olub.



1 noyabr 2019-cu il

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıdakı 10 saylı internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva internat məktəbinin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Təhsil naziri Ceyhun Bayramov Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb.

Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkhana korpusu da müvafiq avadanlıqla təchiz olunub.



Qeyd edildi ki, hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul

olur. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfin-



dən böyük diqqət göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu

da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidən qurulması bunu bir daha göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdakı Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də paytaxtın Nərimanov rayonundakı "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib. Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla görüşdü, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiya yönümlü xidmətlərlə tanış oldu.

İctimai Birliyin sədri Aytən Eynalova məlumat verdi ki, burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olur. "Birgə və Sağlam" İctimai Birliyi Azərbaycanda autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.

Qeyd olundu ki, hazırda Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır.

Autizmlə uşaqlar öz istedadlarını nüma-



yiş etdirdilər. Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət

Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov da öz məharətini gös-

tərdi. Uşaqlar Birinci vitse-prezidentə əl işlərindən ibarət hədiyyələr təqdim etdilər.



Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 sayılı körpələr evi-uşaq bağçasında olub



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 sayılı körpələr evi-uşaq bağçasında olub. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verildi.

Bildirildi ki, körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir.



Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi. Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətə yeni sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyatında yelləncəklər qurulub.



“Hazırda Azərbaycanda qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri üçün yeni imkanlar açılır”

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında həm ənənəvi enerji sahəsində, həm də qeyri-neft sektorunda əməkdaşlığın geniş spektri müzakirə edildi. Ölkəmizin BP şirkəti ilə 25 ildən çoxdur ki, səmərəli əməkdaşlıq etdiyi qeyd olundu. Vurğulandı ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri üçün yeni imkanlar açılır. Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizlə arasında müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əlaqələrin inkişafında Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu yüksək qiymətləndirdi.

Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında uğurlu əməkdaşlığın qurulduğunu bildirərək, bundan sonra da əlaqələrimizin inkişafına töhfə vermək üçün səylərini davam etdirəcəyini vurğuladı. Dünyanın aparıcı neft şirkətlərindən biri olan BP-nin humanitar, o cümlədən təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi.

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ölkəmizin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğuladı.

ABŞ-ın regiondakı maraqlarına ən böyük zərbəni erməni lobbisi vurur

“Qondarma “erməni soyqırımı” ilə bağlı qərarın ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi təsadüfi deyil və bu qərar, qeyri-obyektiv və ikili standartlarla müşahidə olunan bir qərar kimi qiymətləndirilməlidir”. SİA xəbər verir ki, bunu dünən keçirilən brifinqdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Səməd Seyidov deyib. Səməd Seyidov deyib ki, Azərbaycan həmişə Türkiyənin yanındadır və siyasiləşmiş qərarların qəbul edilməsi regionda vəziyyəti daha da gərginləşdirməyə xitməd edir. O, həmçinin bildirib ki, “erməni soyqırımı” barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər “Dağlıq Qarabağın xarici işlər naziri” ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir.

“Bu məsələlər bir-biri ilə bağlıdır və bütün bunlar həm Türkiyə, eyni zamanda Azərbaycana ciddi təsir göstərən məsələlərdir. Eyni zamanda, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi nüfuzuna bu, yeni, Konqresdə “Artsax” adı altında dinləmələrin təşkil edilməsi mənfi təsir göstərir, ciddi xələl gətirir. Azərbaycanla münasibətlərdə ABŞ özünü obyektiv tərəf kimi göstərib. Məhz Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir. Mən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Nümayəndələr Palatasında qəbul edilən qərarı pisləyirəm hesab edirəm ki, bu, erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhdidir.

Həmin dinləmələrə gələn də yox idi və bu dinləmələrdə 10-15 nəfər iştirak edib. Nümayəndələr Palatasına qondarma “soyqırım” barədə layihə təqdim edənlər Konqresdə “Artsax” adı altında dinləmələrdə iştirak edənlər idi”, deyərək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri diqqətə çatdırıb.

Səməd Seyidov vurğulayıb ki, Azərbaycan və ABŞ münasibətləri yüksək səviyyədədir və xatırladıb ki, Azərbaycanın enerji layihələrinə ABŞ-ın dəstəyi də göz qabağındadır.

“Konqresdə fəaliyyət göstərən ermənipərəst qüvvələr Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışdığı zaman, ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vururlar”, deyərək işçi qrupun rəhbəri vurğulayıb.



1 noyabr 2019-cu il

Moskvada dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəlinin açılışı olub



nin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atrium-da Azərbaycan ədəbi və filosofu Mirzə Fətəli Axundovun da abidəsi ucaldılıb.

x x x

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə görüşüb. Görüş çərçivəsində "Nar" adlı rəsm sərgisi təşkil olunub, Botanika bağına iki nar tingi hədiyyə edilib. Tədbir gənclərin konsert proqramı ilə davam edib.



Oktabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli açılıb.

AZƏRTAC xəbər verir ki, Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya

nın Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.

B.Şyukin adına Teatr İnstitutunun Azərbaycanlı tələbələri İmadəddin Nəsiminin şeirlərini səsləndiriblər.

Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur. Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirləri-

Siyavuş Novruzov: “Qanunsuz aksiyalar keçirməkdə əsas məqsəd ictimai-siyasi sabitliyi pozmaq, islahatlara maneçilik törətməkdir”

“Azərbaycanda qanunsuz aksiyaları keçirməkdə əsas məqsəd ölkədə yaranmış ictimai-siyasi sabitliyi pozmaq, aparılan sosial-iqtisadi islahatlara maneçilik törətməkdir”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa edilməsi, ölkədə sabitliyin, əmin-amanlığın olması müxalifəti, o cümlədən Ermənistanı və onlara havadarlıq edən dövlətləri narahat edir: “Onlar da bunları qızıdırıb ortaya salmaqla Azərbaycanın müsbət imici üzərinə kölgə salmaq istəyirlər. Paralelliyə baxın, ABŞ Konqresinin Nümayəndələr Palatasında eyni zamanda “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul olundu. Yəni, bunların hamısı bir mərkəzdən idarə olunur və həmin mərkəzin tapşırıqlarına xidmət göstərilir. Azərbaycan xalqı bütün bunları gözəl başa düşür və bu separatçılara, milləti satanlara heç bir dəstək verilmir”.

S. Novruzov xatırladı ki, bir neçə gün öncə Bakıda 120 dövlətin iştirakı ilə Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib: “Qeyd edim ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 tamhüquqlu üzv dövlət birləşən Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizin növbəti mühüm diplomatik nailiyyətidir. Amma hesab edərkən ki, bir neçə dövlət var ki, Azərbaycana qarşı öz mövqeyini ortaya qoya bilmir. Radikal müxalifət də onların əli ilə bu cür addımlar atır. Hesab edərkən ki, radikal müxalifət bu cür addımları ilə beynəlxalq dəstək qazana bilmir”.

YAP funksioneri qeyd edib ki, Azərbaycan gəncləri də radikal müxalifətin heç bir addımını dəstəkləmir: “Onlar məcburi köçkünlərdən, gənclərdən, son vaxtlar isə qadınlardan istifadə etməyə çalışırlar, 1990-cı illərin təfəkküründən istifadə etməyə cəhd göstərirlər. İstəyirlər ki, qadınları qabağa verərək arxasında gizlənsinlər. Bu, faktiki görünən məsələdir. “28 May” metrosunun qarşısında Dağlıq Qarabağ verilmir. Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda, BMT, ATƏT-də və ya cəbhədə həll olunur”.

Komitə sədri qanunsuz aksiya, mitinq çağırışları ilə ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa çalışan radikal düşərgənin Azərbaycan xalqının adından danışmağa mənəvi və hüquqi haqqının olmadığını deyib: “Onlar Azərbaycan xalqını təmsil etmirlər, sadəcə, Milli Şura adlanan bir dərnəyin təmsilçiləridir. Ora isə digər partiyaların tör-töküntüləri yığıb. Onlara öz partiyalarında və ya digər partiyalarda yer verməyiblər. İçərisində hətta elələri var ki, 10 partiya dəyişib. Onlar özlərindən başqa heç kəsi təmsil etmirlər. Hesab edərkən ki, onların xalqın adından danış-



mağa heç bir hüququ yoxdur”.

S. Novruzov bildirib ki, ölkədə gedən genişmiqyaslı kadr, sosial-iqtisadi və s. islahatlar fonunda müxalif qüvvələrin islahat tələbləri ilə ardıcıl icazəsiz aksiyalar keçirməsi məntiqsizlikdir: “Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ən stabil ölkələrindən biridir. Təsədüfi deyil ki, Prezident İlham Əliyevin ötən il seçkilərdə qələbə qazandıqdan sonra ilk olaraq şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı fərman imzaladı. Bu ilin əvvəlində isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi genişləndirilib. Həmçinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib qərarlar verilib. Şəhid ailələri üçün verilən Prezident təqaüdü artırılıb, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırılıb, eləcə də qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırılıb, yeni şəhərciklər, fərdi evlər inşa edilərək istifadəyə verilib. Bütün bunlarla yanaşı, bu il ərzində minimum pensiya və əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. Problemlə kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və s. addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu gün ölkəmizdə kənd təsərrüfatı sahəsində də böyük irəliləyişlər var. Yeni iş yerləri, sənaye müəssisələri açılır. Bu gün Azərbaycanda hərtərəfli inkişaf var. Təbii ki, bu da bizi istəməyən qüvvələrə narahat edir. Bu baxımdan da onlar indiyə qədər hansı məsələləri qaldırıb, bəlli deyil. Azərbaycan dövlətinin proqramı var və bütün işlər ona əsasən həyata keçirilir”.

YAP funksioneri qeyd edib ki, müxalifət siyasi həyatdan kam kənardır: “Siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etmək, kadrın hazırlanması, alternativ layihələrin təqdim olunmasıdır. Bu gün onlar iqtisadiyyata, siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair bir layihə hazırlayıb ortaya qoyublar mı? Xeyr. Onların əsaslandırılmamış sözdən başqa heç nəyi yoxdur. Ortaya heç nə qoya bilmirlər. Artıq sürücülərini, cəngüdənlərini partiyanın rəhbər strukturlarına seçirlər ki, bunları dəstəkləsinlər. Çünki hamı bunlara görə partiyanın sıralarını tərk edib. Bu il ölkəmizdə bələdiyyə seçkiləri də keçiriləcək. Onların heç biri bu seçkilərdə iştirak etməyəcək. Çünki onların namizədləri və elektoratları yoxdur. hamısı artıq tarixin qaranlıq arxivindədir. Hesab edərkən ki, Azərbaycanda yeni müxalifətə ehtiyac var. Ölkədə olan müxalifət partiyalarında da islahatlar olmalıdır”.

“Əhali sudan səmərəli istifadə etməli, israfçılığa yol verilməməlidir”

Dünya Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıqdan danışan Muxtar Babayev ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət proqramı imzalandığını, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiyini bildirib.

Layihənin çox böyük səmərə verəcəyinə əminliyini ifadə edən nazir deyib: “Bu əməkdaşlıq bizim üçün həm ictimai nəzərə, həm də böyük layihələrin icrasına dəstəkdir”.

Nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verən Muxtar Babayev global ekoloji problemlərin ətraf mühitə mənfi təsirlərini azaltmağın prioritet məsələ olduğunu bildirib. Qeyd edib ki, havanın çirklənməsinin əsas səbəbkarları böyük müəssisələr və nəqliyyat sektorudur. Atmosfərə atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin böyük şəhərlərindəki 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub. Hazırda istismar olunan 1 milyon 402 mindən çox nəqliyyat vasitəsindən 35 faizi 10 il, 23 faizi 20 il, 19,1 faizi 30 ildən əvvəl istehsal olunmuş avtomobillərdir. 2016-cı ilə müqayisədə 2018-ci ildə avtomobil idxalı beş dəfədən çox artıb. Nəqliyyat sektorunun ətraf mühitə zərərli təsirlərinin azaldılması üçün avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövrüydən çıxarılması üçün iqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilitizasiyası proqramı hazırlanıb. Ölkənin su ehtiyatlarından söhbət açan nazir deyib: “Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15 faizini təşkil edir. Su ehtiyatlarımız son onilliklər ərzində azalıb və beynəlxalq iqlim modellərinə əsasən bu ehtiyatların gələcəkdə də azalma ehtimalı var. Odur ki, əhali sudan səmərəli istifadə etməli, israfçılığa yol verilməməlidir”.

Dünyada baş verən iqlim dəyişikliklərinə toxunan Muxtar Babayev deyib ki, sürətli istiləşmə tendensiyası ölkəmizdə də özünü büruzə verir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır. Araşdırmalar göstərir ki, 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,40 dərəcə yüksəlib. İki dövr arasında - 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlillərə görə, Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14 faiz azalıb. Bu proseslərin qarşısını almaq mümkün olmasa da, əvvəlcədən xəbərdarlıq etməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlıq təmin etmək məqsədilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə təminat verən müasir müşahidə sistemləri olan ra-



darların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeoroloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür.

Nazir bildirib ki, hazırda prioritet istiqamətlərdən biri də meşələrin artırılması və mühafizəsidir: “Ölkə ərazisinin 95 faizinin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb. Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yağından təhlükəsizliyini təmin etmək üçün Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır”.

Muxtar Babayev, həmçinin xatırladı ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. “Ağacın əkilməsi ilə iş bitmir, əkilən ağacın bitiş faizinin yüksək olması, onların böyüyüb yaşıllıq zolağına çevrilməsi üçün aqrotexniki qulluq tələb olunur. Əkilən ağaclara müntəzəm nəzarət olunmalıdır. Biz bu işə ictimai təşkilatları da dəvət edirik”, - deyərək M.Babayev ictimaiyyəti bu işdə aktiv olmağa səsləyib.

Ətraf mühitə mənfi təsir göstərən digər global problem plastik tullantılardır. Bu barədə danışan nazir “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hazırda geniş yayılmış plastik torbalardan istifadənin məhələli şəkildə məhdudlaşdırılması və torbaların alternativ materiallardan hazırlanması üçün tədbirlər görülür. Bununla bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir.

Nazir ölkədə həyata keçirilən reintroduksiya proqramı barədə də məlumat verərək bildirib ki, Heydər Əliyev Fondunun və IDEA ictimai birliyinin dəstəyi ilə 12 baş Avropa bizonu Azərbaycan təbiətinə buraxılıb. Ceyranların tarixi ərazilərinə köçürülməsi işləri davam etdirilib və reintroduksiya olunmuş ceyranların sayı 220 başa çatdırılıb.

Akbota Joldasbekova: “Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edən hadisədir”



rin dövlət və hökumət başçıların, beynəlxalq təşkilatların rəhbərlərinin, ümumilikdə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı, qəbul olunan sənədlər tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir. Akbota Joldasbekova vurğulayıb ki, Azərbaycanın türk integrasiyasında da böyük rolu var. Azərbaycan bu istiqamətdə mühüm təşəbbüslər irəli sürüb. Ümumiyyətlə, Azərbaycanın həyata keçirdiyi müxtəlif layihələr, tədbirlər bu ölkənin beynəlxalq miqyasda imicini daha da artırır.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edən hadisədir. Bu, Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Qazaxıstanın L.Qumilov adına Avrasiya Universitetinin beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektor, professor Akbota Joldasbekova bildirib. Alim qeyd edib ki, Sammitdə bir çox ölkələrə, professor Akbota Joldasbekova bildirib. Alim qeyd edib ki, Sammitdə bir çox ölkələrə

Bakı sammiti: Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatında növbəti böyük uğuru

Ədalət və hüquq uğrunda: Qoşulmama Hərəkatının əsas məqsədi

Azərbaycan paytaxtında Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti böyük uğurla başa çatıb. BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan və fəaliyyətində beynəlxalq hüququn sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair əsas prinsiplərini rəhbər tutan Qoşulmama Hərəkatının növbəti sammitinin mövzusu "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" olub. Bakı sammitində bütövlükdə 160-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları dünyada baş verən böhranları, regional münaqişələri və onların həlli yollarını müzakirə edib, işğal hallarının və dini-ırqı ayrı-seçkiliyin aradan qaldırılması yollarından bəhs edib, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasını bir daha gündəmə gətiriblər. Bu problemlər Qoşulmama Hərəkatının ənənəsinə və qarşısına qoyduğu məqsədlərə tam uyğundur. Bu baxımdan ekspertlər təşkilatın Bakı sammitini çox uğurlu hesab edirlər.

Vurğulayaq ki, Qoşulmama Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda yaradılıb. Bundan əvvəl 1955-ci ildə Bandunqda (İndoneziya) üçüncü dünya ölkələrinin toplantısı keçirilmişdi və Yuqoslaviya Prezidenti Iosif Broz Tito, Hindistanın ilk Baş Naziri və Prezidenti Cəvahirləl Nehru, Misir Prezidenti Camal Əbdül Nasirin üçtərəfli məsləhətləşmələri baş tutmuşdu. Onlar müstəqilliyini əldə etmiş ölkələrin dünyanın böyük güclərindən asılı vəziyyətə düşməməsinin, ədalətsizliyin qurbanına çevrilməmənin yollarını müzakirə ediblər. Bunun üçün hüquqi fəaliyyət göstərən təşkilata ehtiyac olduğu aydın görünürdü. Bandunq konfransı bu yolda mühüm addım idi. Onun qəbul etdiyi prinsiplər hazırda Qoşulmama Hərəkatında geniş istifadə edilir.

Həmin prinsiplər sırasında insan haqlarına hörmət, ərazi bütövlüyünə hörmət, təcavüzdən imtina və başqalarının daxili işlərinə qarışmama, hər bir ölkənin fərdi və kollektiv müdafiə hüququna hörmət, başqa dövlətlərə təzyiqdən imtina, böyük dövlətlərin xeyrinə fəaliyyətdən imtina, ərazi bütövlüyünə təcavüzdən imtina, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, ədalətə və beynəlxalq öhdəliyə hörmət kimi prinsiplər vardır. Təsəffüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdəki dərin məzmunlu nitqində vurğulayıb: "Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadıqlığını nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdir-məklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır".

Azərbaycan Prezidenti fikirlərini davam etdirərək Azərbaycanın təşkilata sədrliyi müddətində hansı istiqamətlərdə fəaliyyət göstəriləcəyini də konkret ifadə edib. Dövlət başçısı deyib: "Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışma-maq və qarşılıqlı maraqların qorunması və

az

tr

ru

en

NEW TIMES

THE THINKING OF FUTURE

BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ANALYTICAL INFORMATION

SİYASƏT

GEOSİYASƏT

İQTİSADİYYAT

BEYNƏLXALQ MÜNASİBƏTLƏR

QLOBAL PROSESLƏR VƏ TRENDLƏR

MÜSAHİBƏLƏR

ŞƏRHLƏR

BEYNƏLXALQ TƏŞKİLATLAR

AVROPA

ASIYA

AMERİKA

AFRİKA

AVSTRALIYA VƏ OKEANIYA

31 oktyabr 2019

Bakı sammiti: Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatında növbəti böyük uğuru

Azərbaycan paytaxtında Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti böyük uğurla başa çatıb. BMT-dən sonra ikinci ən böyük siyasi təsisat hesab edilən və fəaliyyətində beynəlxalq hüququn sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair əsas prinsiplərini rəhbər tutan Qoşulmama Hərəkatının növbəti sammitinin mövzusu "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına

MÜSAHİBƏLƏR

16 oktyabr 2019 Ərdoğan: NATO Türkiyə və terror qrupları arasında seçim etməlidir

12 oktyabr 2019 Mnuçin: "Trump Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə təlimat verib"

əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür".

Azərbaycanın təşəbbüsləri: 120 dövlətin açıq dəstəyi

Bunlardan başqa, Azərbaycan rəhbəri beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərin artırılması zəruriliyini vurğulayıb. O cümlədən BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac meydana gəlib. "Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir".

Bunlarla yanaşı, Azərbaycan təşkilata sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsinə ciddi səy göstərəcək. Bu da prinsiplər məsələsidir, çünki qlobal problemlərin həlli ancaq müxtəlif nüfuzlu təşkilatların dialoqunun baş tutması yolu ilə həll edilə bilər. Bu, həm ədalətlidir, həm də beynəlxalq hüquqa uyğundur.

Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin tədbirdə ifadə etdiyi tezislər Hərəkatın XVIII sammitinin qəbul etdiyi sənədlərin məzmununa ciddi təsir edib. Tədbirdə Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik Sənədi qəbul olunub. Yekun Sənəddə Azərbaycan üçün böyük əhəmiyyətli fikirlər yer alıb. Qəbul edilmiş sənədlərdə Ermənistan-Azərbay-

can, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi ifadə olunub. Bu münaqişənin ancaq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həlli məsələsi xüsusi vurğulanıb. Bu o deməkdir ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən sammiti Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib.

Daha əhəmiyyətli ondan ibarətdir ki, Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıblar. Onlar təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Yəni, işğal faktı ortadadır və bunu inkar etməyə çalışan istənilən açıq və ya gizli fəaliyyət qəbul edilməyəcək.

Bu bənd Ermənistan rəhbərliyinin son zamanlar canfəşanlıq etdiyi bir məsələni alt-üst edir. Rəsmi İrəvan özünü elə aparır ki, guya onun işğalçı ordusu əbədi olaraq Dağlıq Qarabağda olub, bu ərazidə ancaq ermənilər yaşayıb və danışıqlar aksiom kimi bu yalanların qəbulu əsasında ermənilərin əsassız iddialarını təmin etmək üçün aparılmalıdır. Qoşulmama Hərəkatının sənədində isə Azərbaycan hüquqi cəhətdən Ermənistanın bu xülyalarının boş olduğunu sübut edib. Görünür, məhz bu səbəbə görə Ermənistanda bir sıra müxalif dairələr hakimiyyət nümayəndələrini Bakı sammitinə qatılmamaqda ittiham ediblər. Onlar hesab edirlər ki, Ermənistan qorxaqlıq nümayiş etdirib və müzakirələrdən qaçıb. Əslində isə Ermənistan rəhbərliyi haqsız

olduğunu və heç bir sanballı argument gətirə bilməyəcəyini bildiyindən meydana çıxmaqdan qorxur.

Tədbirdə qəbul edilmiş Bakı Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı əhəmiyyət daşıyan müddəa yer alıb. Orada deyilir: "Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik".

Yekun Sənədə isə Azərbaycanın təklifi ilə bir neçə bənd daxil edilib. Məsələn, dövlət və hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlərlə bağlı meydana gələn problemlərin həllində üzv dövlətlərin böyük məsuliyyəti olduğunu təsdiqləyiblər. Digər müddəa kimi dövlət və hökumət başçıları "Bakı prosesi" kimi təşəbbüslərin səmərəli dialoqun qurulmasına töhfə verdiyini vurğulayıblar. Sənədlərə neonasizmi təbliğ edən addımların qınanması zəruriliyi də daxil edilib.

Beləliklə, 120 tamhüquqlu üzvü olan, digər 17 dövlətin və 10 beynəlxalq təşkilatın isə müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində tarixi qərarlar qəbul edilib. Bu tədbir Azərbaycan diplomatiyasının gücünü dünyaya bir daha nümayiş etdirib. Ölkə rəhbərliyi həyata keçirdiyi uzaqgörən və səmərəli siyasəti ilə getdikcə daha geniş miqyasda təsirli fəaliyyət göstərə bilər. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyi müddətdə də Azərbaycan bu istiqamətdə uğurlu addımlarını davam etdirəcək.

Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib

Odlar diyarının paytaxtı, Küləklər şəhəri Bakı UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESCO 48 ölkədən 66 şəhəri “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib. Mədəniyyət və Xarici İşlər Nazirliklərinin, Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi Nümayəndəliyinin səyləri nəticəsində, Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb. Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoruna hesab edilir.

Şəki şəhəri “Sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür. Təbii ki, qədim sənətlərin yaşadığı şəhərin “Sənət və sənətkarlıq” tematikası üzrə siyahıya salınması heç də təsadüfi olmamışdır. Sənətkarlıq, milli-mənəvi dəyərləri ilə beynəlxalq arenada zaman-zaman çıxış edən Şəki üçün bu qərar, bu məkanın sənətkarlıq mərkəzi olmasının göstəricisidir. Tarixən sənətkarların beşiyi olan Şəkinin “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilməsi, hətta “TÜRKSOY-un Mədəniyyət Paytaxtı” seçilməsi də əbəs yerə deyildi.

Bakı şəhərinin də UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi təsadüf deyil. Bakı şəhərinə məxsus mədəniyyət və incəsənət nümunələri tarixi qədr qədim və zəngindir. Hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakının adı bu gün yeni-yeni möhtəşəm və bənzərsiz abidələri ilə dünyanın ən gözəl və müasir şəhərləri sırasında yer alıb. Müasirliyi ilə tarixliliyi özündə birləşdirən paytaxtımızda böyük yaradıcı potensial mövcuddur. Özünəməxsus mədəni dəyərlərə malik olan Bakının incəsənət və musiqisinin genişlənməsinə və müasirləşməsinə geniş imkanlar yaradılıb. Bunu şəhərimizə gələn hər kəs görür. Paytaxtımıza gələn qonaqlar Bakıdakı Heydər Əliyev Hava Limanından başlayaraq, incəsənət və memarlıq əsərləri ilə tanış olmaq imkanı əldə edirlər. Memar Zaha Hadid tərəfindən yaradılan möhtəşəm Heydər Əliyev Mərkəzi paytaxtımıza gözəllik verən abidələr sırasındadır. Şəhərin digər memarlıq



inciləri “Alov Qüllələri”, Fairmont Baku mehmanxanası və s. ziyarətçilərə müasir memarlığı təqdim edir. Əlbəttə ki, qədimliyinə, ərazisinin böyüklüyünə və əhəlisinin sayına görə Şərqi qocaman və ən böyük şəhərlərdən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima və rəng verən müasir tikililər, məhz iqtisadi göstəricilərin məntiqidir. Bakının ümumi görünüşünü daha da müasirləşdirən şəhərdəki ən hündür bina olan “Alov Qüllələri” kompleksi, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərinəndən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də Xalça Muzeyi, Bakı Su İdmanı Mərkəzi və digər qədim tarixə malik tikililər Bakının simasına müasirlik gətirib.

Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindəndir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə, Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada “Baku Kristal Hall”ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşır. Bu bənzərsiz və möhtəşəm görkəm Bakının dünyanın ən görməli 52 şəhərindən biri kimi seçilməsinə səbəb olub.

Bakı Bulvarında bərpa edilən “Qu Quşları” Fəvvarə Kompleksi də paytaxtımızın özəmətinə və görkəminə xüsusi bir rəng verir. Bakı Bulvarının tarixi rəmzlərindən biri olan “Qu Quşları” Fəvvarə Kompleksi 60 ildən artıq tarixə malikdir. Dünyaşöhrətli, Azərbaycanın dahi şairi Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “Yeddi

gözl” poeması və baletindən ruhlandıraraq yaradılan və 7 qu quşu heykəlinə ibarət fəvvarə paytaxtın gözəl məkanlarından biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi. Bu məkan müasirləşən paytaxt Bakının görkəminə daha bir gözəllik və möhtəşəmlik gətirdi. İndi şəhərimizin sakinləri və buraya üz tutan minlərlə əcnəbi bu gözəlliyi seyr edərək, qədim və müasir Bakının gözəlliklərinə və hüsününə heyran qalırlar.

Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması işləri də davam edir. Yeni salınan parklar Bakının simasının daha da gözəlləşməsi baxımından, mühüm rol oynayır. Təbii ki, bu, Dənizkənarı Milli Parkdan da yan ötməmişdir. Bakı şəhərindəki Dənizkənarı Parkın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan Cərencamlar Dənizkənarı Bulvarın vəziyyətinə, mühafizəsinə, qorunmasına və bərpasına yönəlmişdir. Bu istiqamətdə görülən işlər bu gün Bakı sakinlərinin tam rahatlığını və istirahətini təmin edir. Belə ki, əhəlinin mənəvi və estetik tələbatı ödənilir, sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılıb, teatrlaşdırılmış tamaşa, kütləvi bayram və şənlikləri əhatə edən ədəbi-bədii proqramları, konsertləri və s. təşkil olunur.

Bu reallıqlar və gördüklərimiz Bakını dünyanın seçilən və istirahət üçün nəzərdə tutulan ən möhtəşəm məkanı olduğunu təsdiqləyir və paytaxtımızın UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsində əsas rol oynayır.

Nəzakət ƏLƏDDİNQIZI

“Seçkilərdə iştirak etmək istəyən siyasi partiyaların sayı 10-a çatıb”

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.



Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində iştirak etmək üçün MSK-ya müraciət ediblər. Qeyd edək ki, Azərbaycan-da bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Oktabrın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 23 oktyabr və 28 oktyabr tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib. Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.

“Beynəlxalq Astronavtika Kongresinin Bakıda keçirilməsi innovativ sektordakı islahatlara beynəlxalq qiymətdir”



Bakının Beynəlxalq Astronavtika Kongresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymətdir.

Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, sənayedə aparılan islahatlar ənənəvi sektorlarla yanaşı, innovativ sektorun inkişafını da stimullaşdırır. Kosmik sənayenin inkişaf etdirilməsi Azərbaycanın kosmik ölkəyə çevrilməsi kontekstindən xüsusi qiymətləndirilməlidir: “Nəzərə alsaq ki, innovativ sahə olaraq kosmik sənayenin inkişafı həm bu istiqamətdə daha çox gəlirin əldə edilməsi, həm də Azərbaycanın innovativ potensialının təqdim olunması baxımından vacibdir. Bu, Azərbaycanın qeyri-neft sektorunda gəlirlərinə birbaşa təsir göstərən amillərdəndir. Xüsusən də, bu istiqamətdən daxilolmalar büdcə üçün çox əhəmiyyətlidir. Qeyri-neft sektorunun inkişafı hər bir sektorun ayrıca dəstəklənməsindən ibarətdir ki, bu kontekstdən də kosmik sənayenin inkişafı həm də dövlət gəlirlərinin artırılması baxımından vacibdir”.

“Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Kongresinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizin innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymətdir. Azərbaycan yeni kosmik ölkədir. Lakin bu sahədə yeni olmasına baxmayaraq, 3 peykimiz var. Bu da çox qısa zamanda ölkəmizin kosmik ölkələr arasında xüsusi mövqeyə malik olmasından xəbər verir”, - deyə V.Bayramov qeyd edib.

Müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb



Oktabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladı.

Nazir vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münəfişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir. T.Klaar Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münəfişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edib. O bildirib ki, Avropa İttifaqı bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Sabit və təhlükəsiz ölkə turistləri daha çox cəlb edir

Müasir dünyamızda, turizm iqtisadiyyatın inkişafına təsir edərək, insanlارın həyat səviyyəsinin yüksəlməsində rola malikdir. Azərbaycan milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunun göstəricisidir. Müstəqilliyini bərpa etdikdən sonra iqtisadi inkişaf yoluna qədəm qoyaraq açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmdə integrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də tədqiqatçı işlər görülmüşdür.



Ulu Öndər Heydər Əliyevin 1999-cu il Fərmanı əsasında qəbul edilmiş "Turizm haqqında qanun" Azərbaycanda turizm sektorunun inkişafına təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı" qəbul edilmişdir. Dövlət Proqramı çərçivəsində ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunaraq, turizmin ölkə iqtisadiyyatının öncül istiqaməti kimi tanınması və bu sahənin səmərəliliyinin artırılmasını təmin etmiş oldu. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması çərçivəsində bir sıra tədbirlər keçirildi.

Azərbaycanın turistik bölgəyə çevrilməsi üçün ölkəmizdə böyük imkanlar var. Müasir dövrümüzdə turizm bölgəsinə çevrilmək təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan ölkəmiz üçün çox vacibdir. Çünki bu gün dünyada gedən proseslər və təhlükəsizlik məsələləri baxımından turizmin inkişafı labüddür. Turizm həm də ölkələri, xalqları bir-birinə yaxınlaşdırır, beynəlxalq münasibətləri gücləndirir, iqtisadi və mədəni əlaqələrin inkişafına təkan verir. Turizmin inkişafı həm də regionların sosial-iqtisadi baxımdan inkişafında mühüm rola malikdir.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan- 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılması, xüsusilə də, turizm sahəsini əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafı, eləcə də, bölgə əhalisinin və xalqımızın rifahının daha da yaxşılaşması təmin ediləcək. Bölgələrimizdə, xüsusilə də, Bakıda beşulduzlu hotel komplekslərinin açılışı qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyinə əyani sübutdur. Dünya standartlarına cavab verən hotel komplekslərinin istifadəyə verilməsi ölkəmizin qüdrətindən xəbər verir. "Kempinski", "Hilton", "Sheraton", "Marriott", "Jumeirah", "Four Seasons", "Fairmont" kimi hotellər Azərbaycanın, nəinki turizm potensialını, ümumiyyətlə, potensialını göstərir. Bu, Azərbaycanın iqtisadi gücünün, inkişafının təzahürüdür. Azərbaycan, olan inamın gücüdür.

Son illər ölkəmizə gələn turistlərin sayının artması ölkəmizdə bu sektora dövlətimiz tərəfindən göstərilən diqqətin təzahürüdür. Elə 2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbinin səfəri artıq xarici turistlərin ölkəmizə daha çox önəm verəmsinin göstəricisidir. Bu statistik rəqəm 2018-ci ilin iyul ayına nisbətə 10,6 faiz artım deməkdir. Cari ilin yanvar-iyul aylarında isə, Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 122 min və ya 7,4 faiz çoxdur.

Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da getdikcə iqtisadiyyatın əsas sahələrindən birinə çevrilən turizm bir çox xidmət sahələrini özünə cəlb edərək, bütövlükdə, cəmiyyətin, demək olar ki, bütün təbəqələri üçün gəlir mənbəyi rolunu oynayır.

Nəzakət ƏLƏDDİNQIZI

"Çin ticarət xəbərləri" portalında Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair məqalə dərc olunub

Cin Beynəlxalq Ticarətin Təşviqi Şurasının mətbu orqanı olan "Çin ticarət xəbərləri" (China trade news) qəzetində "Azərbaycan-Çin ikitərəfli ticarəti qızıl dövrünü qarşılayır" başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlunun müəllifi olduğu məqalədə qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin qədim tarixi olduğu, xalqlarımızın hələ İpək Yolu vasitəsilə sıx ticarət və humanitar əlaqələr qurduğu vurğulanır. Qeyd olunur ki, hazırda Azərbaycanın və Çinin dövlət başçılarının siyasi iradəsi və aparılan intensiv dialoq ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün əlverişli imkan yaradır.

Məqalədə son vaxtlar iki ölkə arasında ticarət dövryyəsinə müşahidə olunan davamlı yüksəlişdən, o cümlədən Azərbaycandan Çinə ixracın artmasından söz açılır, bu işdə Hökumətlərarası Ticarət-iqtisadi Əməkdaşlıq komissiyasının rolu vurğulanır. Bildirilir ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, yerli məhsullarımızın Çin bazarında təşviqi məqsədilə kompleks addımlar atılır, Çinə ixrac missiyaları təşkil edilir, Azərbaycan Çində təşkil olunan beynəlxalq sərgilərdə "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunur. Bu tədbirlərin nəticəsi olaraq Azərbaycan məhsullarının Çinə ixracı istiqamətində bir sıra razılaşmalar əldə olunub, müqavilələr imzalanıb. Hazırda Azərbaycan məhsullarının Çinin "BHG" və "DIG" kimi irimiqyaslı supermarketlər şəbəkəsində satışı həyata keçirilir. "Made in Azerbaijan" brendinin Çin bazarında təşviqi məqsədilə bu ölkədə Azərbaycanın ticarət və şərab evləri yaradılıb. Yaxın zamanlarda Çində daha bir neçə şərab və ticarət evinin açılması nəzərdə tutulur.

ABŞ Kongresinin Reybörn binasının qarşısında etiraz aksiyası keçirilib

Xəbər verildiyi kimi, oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "xarici işlər naziri" kimi təqdim edən Masis Mailiyan Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Kongresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazandırmaq məqsədi daşıyan tədbir keçirilib.

Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ-dakı "nümayəndəliyi", Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə ermənipərəst qanunvericilər də dəvət olunub.



Tədbirlə eyni vaxtda Reybörn binasının qarşısında Azərbaycan icması tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib. Aksiyada Vaşinqton və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayiş iştirakçıları əllərində erməni liderlərinin - Bako Sakyanın, Serj Sarkisyanın və digərlərinin hərbi cinayətkar olmalarını təsvir edən plakatlar

tutub, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Ermənistanın vassal dövlət olması, müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnəməsi barədə məlumatlı aksiyaya qoşulanların və ABŞ Kongresinin üzvlərinin diqqətinə çatdırıblar.

Qondarma rejimin tədbirinin başlanmasından bir neçə



dəqiqə əvvəl erməni lobbisi təşkilatının üzvlərindən biri Azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxaraq qondarma "erməni soyqırımı"ndan danışaraq təxribata cəhd edib. Lakin polis əməkdaşları təxribatın qarşısını dərhal alıblar.

Ermənilərin bu tədbiri Konqresin binalarından birində keçirmələri onun Vaşinqton şəhərinin hər hansı başqa binasında keçirilən tədbirlə müqayisədə daha əhəmiyyətli olması demək deyil.

ABŞ Kongresinin 435 üzvündən hər biri Konqresin binasında hər hansı tədbir üçün otaq sifariş edə bilər. Ermənilərin tədbirinin Konqresin binalarının birində keçirilməsinin əsas səbəbi kongresmenləri şirnikləndirmək məqsədilə bu kiçik tədbirin əhəmiyyətini şişirtmək olub, habelə Ermənistanın işğal olunmuş ərazilərdəki qondarma rejimə "legitimlik" qazandırmağa xidmət edib.

Erməni lobbisi təşkilatları son həftə ərzində qanunvericilərə məktublar göndərərək onları şirnikləndirmək yolu ilə bu tədbirə dəvət ediblər. Lakin onların səyləri puç olub. ABŞ Azərbaycanlıları Şəbəkəsi qanunvericiləri Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib. Kampaniya nəticəsində ABŞ kongresmenlərinə və senatorlarına, yerli media qurumlarına və Dövlət Departamentinə ünvanlanan məktublarda Ermənistanın qeyri-müstəqilliyi, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin kriminal və qeyri-legitim olması və bu ölkənin ABŞ-ın milli maraqlarına qarşı fəaliyyəti, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin tələblərinin işğalçı ölkə tərəfindən yerinə yetirilməməsi barədə məlumat verilib. Bundan əlavə, ABŞ Azərbaycanlıları Şəbəkəsi Konqresin bütün üzvlərinə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə daha ətraflı məktub göndərərək və qondarma rejimi Vaşinqtonda reklam edən ermənipərəst şəxslərə və qurumlara məhəl qoymamağa, Azərbaycanın ərazisində mülki əhaliyə qarşı bir neçə qətlə törətmiş hərbi cani qrupunu təmsil edən Masis Mailiyanın dəvətini rədd etməyə və dövlət siyasəti ABŞ-ın milli maraqlarına zidd olan Ermənistanı pisləməyə çağırıb.

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar və fərmanlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində səhiyyədə yeni islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Eyni zamanda, bu sərəncamlar dövlətin təməlinin möhkəmlənməsinə və Azərbaycanın dünyaya integrasiya tempinin artmasına töhfələrini verir.

Dövlət başçısının imzaladığı sərəncamlar sırasında Azərbaycanın milli-mənəvi dəyərlərinin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi də xüsusi yer tutur. Oktyabrın 29-da Cənab Prezidentin imzaladığı sərəncamlarla, məhz milli mədəniyyətimizin, teatrın inkişafına böyük töhfələr verən sənətkarlar fəxri adlar və mükafatlara layiq görüldü. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə teatrın bir neçə əməkdaşı “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Xalq artisti”, “Əməkdar artist” fəxri ad və mükafatlara layiq görüldü.

Xatırladaq ki, ötən əsrin əvvəllərində Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra ölkənin bir çox sahələrində olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr trupealarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu. Azərbaycanda peşəkar teatr sənətinin inkişafı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cəbbarlı kimi böyük sənətkarların xalqımızın tarixi keçmişini, məruz qaldığı sarsıntıları, xeyirlər şərin qarşısının alınması ilə bağlı fəlsəfi düşüncələri canlandıran səhnə əsərləri ilə böyük vəsət aldı. Sovet hakimiyyəti illərində Azərbaycan teatrları yad ideoloji təsirlərə məruz qalsa da, öz gillili varlığını qoruyub-saxlaya bilmiş və respublikanın mədəni həyatında fəal rol oynamışdır.

Azərbaycan teatrının coğrafiyası genişlənərək respublikanın demək olar ki, bütün bölgələrini əhatə etdi. Teatrların repertuarları dünya ədəbiyyatının gözəl nümunələri ilə yanaşı, Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, İlyas Əfəndiyev və başqalarının əsərləri ilə daha da zənginləşdi. Həmin dövrdə tamaşaçıların sonsuz məhəbbət və rəğbətini qazanmış Məziyə Davudova, Rza Təhməsin, İsmayıl Hidayəzadə, Kazım Ziya, Rza Əfqanlı, Mustafa Mərdanov, Fatma Qədri, İsmayıl Dağıstanlı, Ağadaş

Qurbanov, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Ağasadiq Gəraybəyli, Möhsün Sənani, İsmayıl Osmanlı, Hökümə Qurbanova, Münəvvər Kələntərli, Lütfuli Abdullayev, Bəşir Səfəroğlu, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsimə Zeynalova, başqa aktyor və rejissorların adları Azərbaycan teatr sənəti tarixinə həmişəlik həkk olunmuşdur. Böyük inkişaf yolu keçən teatrın yaranma tarixindən artıq 100 il ötür. Bildiyimiz kimi, bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli

Akademik Milli Dram Teatrı bir əsrlik tarixi yolda

Dövlət başçısının sərəncamı ilə teatr sənətinin inkişafında xidmətlərinə görə bir neçə sənətkar fəxri ad və mükafatlara layiq görüldü



daş Qurbanov, Adil İsgəndərov, Ələsgər Ələkbərov, Ağasadiq Gəraybəyli, Möhsün Sənani, İsmayıl Osmanlı, Hökümə Qurbanova, Münəvvər Kələntərli, Lütfuli Abdullayev, Bəşir Səfəroğlu, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəsimə Zeynalova, başqa aktyor və rejissorların adları Azərbaycan teatr sənəti tarixinə həmişəlik həkk olunmuşdur.

Böyük inkişaf yolu keçən teatrın yaranma tarixindən artıq 100 il ötür. Bildiyimiz kimi, bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli

Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək, qısa müddətdə zəngin inkişaf yolu keçmişdir. Ötən dövr ərzində nailiyyətlər qazanan teatr xalqın ədəbi sərvətinə çevrilmiş və ölkənin ictimai-mədəni həyatında layiqli mövqə tutmuşdur. Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə,

məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişlər. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri idealları ifadə edən qiymətli əsərləri səhnələşdirməklə, Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynamışdır. Teatrın səhnəsində bədii-estetik dəyəri ilə seçilərək uzun illər repertuardan düşməyən və böyük uğurla nümayiş etdirilərək tamaşaçı yaddaşında silinməz iz qoyan həmin əsərlər ölkə teatrı salnaməsinin parlaq səhifələrini təşkil edir. Teatrın səhnə həyatı verdiyi mütərəqqi ideyali əsərlərin cəmiyyətdə yüksək mədəni keyfiyyətlərin təlqin olunması və estetik zövqün formalaşdırılmasında, xüsusən, gənc nəslin vətənpərvərlik və əxlaqi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm roludur. Teatr, həmçinin, beynəlxalq festivallardakı çıxışları ilə ölkənin mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak edir.

Zümrüd BAYRAMOVA

Son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları sadəcə Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. O güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münafiqlərin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətləmlər törətməyə təşviq ediblər.

Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna qarşı hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətlər törədərək, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi “qətnamə”yə münasibət bildirərək deyib.

Professor bildirib ki, bu baxımdan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 sayılı “qətnamə” qərəzli, sifarişli xarakterli və əsassızdır. Çünki, “qətnamə”nin heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur, eləcə də Türkiyəyə qarşı uzun illərdir həyata keçirilən siyasi təzyiq vasitəsindən başqa bir şey deyil.

Son 40 ilin tarixinə nəzər salsaq, XX əs-

Elçin Əhmədov: qondarma “erməni soyqırımı” haqqında qəbul edilən “sənəd”lər Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir



rin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə - 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edilmişdi. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə olunurdu. Bunun davamı olaraq, 1987-ci il iyulun 18-də Avropa Parlamenti saxta “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qurbanları”na xatirə günü təsis etdi.

Bununla yanaşı, 1989-cu il oktyabrın axırında ABŞ Senatı Hüquq Komitəsinin qəbul etdiyi qərar layihəsində aprelın 24-ü saxta “erməni soyqırımı”nın 75 illiyinin qeyd edil-

məsi göstərilirdi. Bu layihəyə Respublikaçılar partiyasının senatdakı lideri, ermənipərəst senator Robert Doul rəhbərlik etmiş və qərarı 54 senator imzalamışdı.

E.Əhmədov qeyd edib ki, son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-Azərbaycan və antitürk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar müraciət edib. Həmin il aprelın 15-də isə Avropa Parlamenti bunun davamı olaraq 12 maddəlik “erməni soyqırımı” qətnaməsini qəbul etdi. Bununla da Avropa Parlamenti növbəti addımı atmaqla anti-Azərbaycan və antitürk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan ölkələr 24 aprel tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.

Bu prosesin davamı olaraq, 2019-cu il aprelın 24-də Kolorado ştatı Senatın 35 üzvünün imzası ilə qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Subyektiv mülahizələrə söykənən, eləcə də siyasi sifarişli xarakterli “qətnamə”də Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və dünyanın heç bir dövləti tərəfindən tanınmayan Dağlıq Qarabağdakı qondarma, cinayətkar rejimin guya Türkiyə və Azərbaycan tərəfindən “blokada”ya alınması qeyd olunur. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırımının törədildiyi iddia edilir.

Ermənilərin uzun illərdir hazırlıq gördükləri uydurma “erməni soyqırımı”nın 2015-ci ildə “100-cü ildönümü” tədbirlərində yalnız dörd dövlətin prezidentinin iştirak etməsi Ermənistan üçün ağır zərbə idi. Halbuki qısa vaxt ərzində elan edilməsinə baxmayaraq, həmin il Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə 20-dən çox dövlətin prezidenti, 4 dövlətin baş naziri və bir sıra beynəlxalq təşkilatın rəhbərləri, parlament sədrləri və nazirlər iştirak etmişlər.

Uydurma “erməni soyqırımı” iddiaları ilə bağlı söylərin yaxın vaxtlarda tam bitəcəyi inandırıcı deyil. Çünki bu məsələdə təkə Ermənistan tərəfi maraqlı deyil, işin içində erməni lobbisi, regionda maraqları olan güclər də var. Həmin güclər artıq siyasiləşmiş bir problemə çevrilən və qondarma “soyqırımı” silahından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar.

“Çox təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini zaman özü göstərəcək. Buna görə hazırda bir qrup siyasətçinin, deputatın tarixi realığı təhrif edərək, heç bir fakta istinad etmədən və o dövrün arxiv materiallarını araşdırmadan ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır. “Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürüdür. Bu baxımdan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi “sənəd” həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir.

Rəsul Quliyevin AXCP-"Milli Şura" cütlüyünə ittihamları cavabsız qaldı

Eks-spiker isə davam edir...

ABŞ-da mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin AXCP və "Milli Şura"ya qarşı irəli sürdüyü ittihamları davam edir. Bir müddət öncə, Əli Kərimlini və Cəmil Həsənlini cizgi filmlərinin qəhrəmanlarına bənzədən R.Quliyev bu şəxsləri bir sıra etirafı etməyə çağırıb.

Hakimiyyətin onlara mitinq keçirmək üçün yer təklif etməsini də xatırladan eks-spiker, onların həmin təklifdən imtina edib, icazəsiz aksiyalar keçirmək cəhdlərinin heç bir nəticə verməyəcəyi proqnozunu verib. O, iddia edib ki, Ə.Kərimli zaman-zaman özünə və ətrafındakı beş-on nəfərə guya hakimiyyətin onlardan "qorxdığını" sırımağa çalışırsa, daha çox istehza obyektinə çevrilir.

Eks-spiker: "Onların hərəkətləri istehza doğurur"

"Milli Şura"nın keçirdiyi mitinq xalqın oyanmağı anlamına gələ bilməz" deyən R.Quliyev əlavə edib ki, 300-500 adamın küçəyə çıxmasını "xalq ayağa qalxdı" və "hökumət xalqın qəzəbindən qorxub qaçmağa hazırlaşır" kimi qələmə vermək həm ölkə daxilində, həm də beynəlxalq aləmdə istehza doğurur. Ona görə də, eks-spiker müxalifətin "xalq ayağa qalxıb" iddiası ətrafındakı oyunbazlıqlarını, sadəcə blef adlandırır. R.Quliyev həmin vasitə ilə qarşı tərəfə anlatmağa çalışıb ki, bu kimi cəhdlər, dağıdıcılıq və utopiyaya söykənən iddialar özlərini zorla ictimai rəyə sırımağa cəhd edən radikalın son nəfəsləridir və bu son nəfəs həm də bütövlükdə dağıdıcılıq siyasətinin sonudur. Hər halda, müxalifətin içində olan birinin bu cür fikir bildirməsi də maraqlıdır.



AMİP: "Qarşıdurma gedib, gərginlik yaratmaları onlara heç bir fayda verməyəcək"

Bu arada, digər müxalifətçi funksioner, Azərbaycan Milli İstiqlal Partiyasının siyasi surasının üzvü Əli Orucov da radikalın davranışlarını pisləyən fikirlərlə çıxış edib. O, mətbuata verdiyi açıqlamasında deyib ki, ölkədə qarşıdurma yolverilməzdir. Onun sözlərinə görə, hər bir partiya istiqamətini, hədəflərini, mübarizə vasitələrini özü müəyyənləşdirir: "AMİP-in gündəmində mitinq keçirmək məsələsi yoxdur. Ölkədə qarşıdurmadan çəkinmək lazımdır, dialoq mühiti olmalıdır".

Ə. Orucov onu da bildirib ki, dağıdıcılığın qarşıdurma gedib, gərginlik yaratmaları onlara heç bir fayda verməyəcək.

Fakt isə budur ki, artıq düşərgənin daxilində də müəyyən qüvvələr var ki, onlar AXCP-"Milli Şura" cütlüyünün cəhdlərini, nəinki dəstəkləmir, üstəlik qaragüruhçu müxalifəti şiddətlə qınayır, dövlətçilik maraqlarına qarşı çıxdıqlarını bu və ya digər şəkildə deyirlər.

Rövşən RƏSULOV

BŞBPİ: Polis tərəfindən cinsi azlıqların aksiyalara cəlb edilməsi barədə məlumatlar cəfəngiyyatdır

Sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtəlif polis bölmələrinə qeyri-forma görüşə çağırılaraq, aksiyalarda iştirak etmələri ilə bağlı yayılan iddialar cəfəngiyyatdır. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. E.Hacıyev qeyd edib ki, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qanunla səlahiyyət verilməyən heç kimin köməyinə ehtiyac duymur. Dəfələrlə vətəndaşların müxtəlif məzmunlu, çoxsaylı müraciətləri əsasında cinsi azlıqların profilaktikası tədbirləri çərçivəsində onlar polis orqanlarına dəvət edilib və həmin şəxslərlə izahedici söhbətlər aparılıb. Həmin söhbətlərdə onların diqqətinə çatdırılıb ki, paytaxtın müxtəlif yerlərində toplanması sakinlərin narahatlığına səbəb olur. Görünür, bu söhbətlərin məzmunu bilərəkdən və məqsədli şəkildə cəmiyyətə başqa formada çatdırılır. E.Hacıyev vurğulayıb ki, ölkə qanunlarından irəli gələrək ayrı-ayrı vətəndaşların hər birinin hüquq və azadlıqlarının təminatında polis üzərinə düşən vəzifələri həyata keçirir. Kimlərinse sifarişlərini yerinə yetirən şəxslərin polis haqqında uydurmaları cəmiyyətlə polis arasında süni qarşıdurma yaratmağa yönələn növbəti uğursuz cəhddir.



Çindən Bakı Limanına gələn konteynerlərin sayı 90 faiz artıb



Bu ilin yanvar-sentyabr aylarında Çindən Bakı Limanına gələn konteynerlərin sayı 90 faiz artıb. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildirilib ki, Ələt qəsəbəsindəki yeni Bakı Limanında Konteynerlərin aşırılmasında 43,5 faiz artım müşahidə olunub. Belə ki, 9 ayda 24 min 305 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb (2018-ci ildə 16 min 940 TEU olub). Çindən gələn konteynerlərin sayı isə 90 faiz artaraq 2610 ədəd təşkil edib.

Ağstafada baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. K.Zeynalov bildirib ki, oktyabrın 31-də Ağstafa rayonu ərazisində Yusif Əlləzovun və Qalib Məmmədovun odlu silahdan açılan atəş nəticəsində aldığı xərşərətə müalicə müəssisəsinə yerləşdirilmələri faktı ilə bağlı daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib.

Avtoritar və saxtakar Müsavat başqanının həyasızlığı

*Xalqa problem Arif Hacılı
İsa Qəmbərin qara simasıdır*

Müsavat başqanı Arif Hacılı növbəti anormal təkliflə çıxış edib. Partiya lideri bildirib ki, müxalifətin birliyi mövzusu aktuallaşıb.

Müsavat başqanı müxalifətin birliyinə hesablanan dəyirmi masaya Demokratik Qüvvələrin "Milli Şura"sının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli-Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat məclisinin üzvü İsa Qəmbəri, sabiq səhiyyə naziri Əli İnsanovu, jurnalist Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.

A.Hacılı bəyan edib ki, ölkədə yaranmış siyasi durumu dəyərləndirmək və vəziyyətdən çıxış yolları barədə müzakirələr aparmaq üçün dəyirmi masa keçirmək təklifi ilə müraciət etdiyi 8 nəfərin 5-indən müsbət cavab alıb: "Hələlik, imtina edən olmayıb. Yaxın günlərdə digər həmkarlarımla da mövqeyi aydın olacaq".

Avtoritar və saxtakar Arif Hacılinın həyasızlığı

Bu gün zərər Müsavat başqanı olan A.Hacılinın tələkkilik etməsi təəccüb doğurmur. Çünki zaman-zaman dağıdıcı müxalifətin anormal təmsilçiləri ölkəmizin uğurlarına kölgə salmaq üçün ən iyrənc metodlardan, vasitə və üsullardan istifadə edirlər. Səbəb də Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat radikal müxalifət, əslində, anti-Azərbaycan şəbəkənin bir təmsilçisi kimi çıxış edir. Cəmiyyətdən özünü təcrid halına salmış dağıdıcı müxalifət, ölkəmizin rifahını istəməyən kimi, Azərbaycanda xaos bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərir. Buna nail olmasalar da, iyrənc əməlləri ilə, əslində, Azərbaycanın ən qatı əleyhdarları ilə bir sırada yer aldıklarını göstərmiş olurlar. Və bu gün eks-spiker R.Quliyevin adlandırdığı kimi, mafioz, psix Arif Hacılinın "birlik" çağırışı və guya bu görüşdə ölkədə yaranmış siyasi durumu dəyərləndirmək və vəziyyətdən çıxış yolları barədə müzakirələr aparmaq üçün dəyirmi masa keçirmək təklifi ilə müraciət etməsi, avtoritar və saxtakar Arif Hacılinın həyasızlığının aydın sifətidir.

Rəsul Quliyev Arif Hacılinı ələ saldı

Eks-spiker A.Hacılinın bu təklifini istehsalı gülüşlə qarşılayıb. R.Quliyev ölkə müxalifətini müqəvvaya bənzədib: "Kimə dəstəkdən söhbət gedir? Xalq müxalifətə müqəvvaya



kimi baxır. Məgər mən müqəvvaya dəstək verə bilərəmmi?! Çünki seçici müxalif partiyanın adını eşidən kimi, gözünün qabağında onun boş-boş danışan lideri canlanır".

R.Quliyev, xüsusilə, Müsavatın hazırkı başqanı A.Hacılinı tənqid edərək, onun nəinki başqan, heç müavin olmaq potensialının da olmadığını deyib: "Bir halda ki, İ.Qəmbər başqan odasını özündə saxlayıb, istədiyi vaxt Müsavatın qərargahında toplanı keçirsə, belə olan halda, Arif Hacılı kimdir? Cavab bəllidir - müqəvvaya. Necə deyirlər, fakt ortadadır və olduqca kobud görünür. Müsavatda başqan dəyişib, İ.Qəmbər dönəmi bitməyib. A.Hacılinın işi xalqın problemlərini həllə etmək yox, xalqa problemdir. Müsavatda baş verən son olaylardan sonra partiyanın sırası üzvlərinin halına acıyıram. Sözün əsl mənasında, mənim Müsavatın sırası üzvlərinə yazığım gəlir, bir ambisioz insana görə partiyalarını itirirlər".

R.Quliyevin sözlərinə görə, bu insanlar görmədikləri, hətta eşitmədikləri işlərdən saatlarla danışa bilirlər: "Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar, çünki başqa iş bilmirlər, çünki çörəkləri ondan çıxır. Bu tip insanlara istənilən real və konkret iş tapşırılsa, o iş dağılacaq, çünki insan ancaq danışmaqda, ona-buna böhtan atmaqda pərgardır. Belə tip adamlara demokratiya uğrunda mübarizə aparıb qələbə çalmaq tapşırılsa, aydın məsələdir ki, o ölkədə demokratiyanın vəziyyəti necə olmalıdır. Bu adamlar kiminsə atdığı və real nəticə verən işlərini öz adına çıxmaqda üstadirlər".

Ellada Məmmədli: "Arif Hacılı İsa Qəmbərin qara simasıdır"

Müsavat qadınlar birliyinin keçmiş sədri Ellada Məmmədli isə sabiq Müsavat başqanı İsa Qəmbərin partiyada baş verənlərin içərisində olduğunu söyləyib: "İsa Qəmbər Arif Hacılinı müdafiə etmək üçün bizlərə kifayət qədər çamur atıb. Onu bizə çamur atmağa nə vadar etdiyini, kimin qarşısında öhdəlik götürdüyünü özü bilir. Arif Hacılı İsa Qəmbərin qara simasını icra edir, onun qara üzüdür".

Rəfiqə HÜSEYNOVA

Ağstafada baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.4-cü (xüsusən amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işinin başlandığını və müvafiq ekspertizaların təyin edildiyini vurğulayan K.Zeynalov deyib: "İlkin istintaqla hadisənin 1989-cu il təvəllüdlü Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu si-

lahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. S.Məmmədov artıq istintaqa cəlb olunub. Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Məlum olduğu kimi, 25-26 oktyabr tarixlərində Bakıda keçirilən **Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyətinin, birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan Ermənistanın işğalçı dövlət olması ilə bağlı qəti mövqeyi Azərbaycanın xarici siyasətimizin ciddi uğuru saymaq olar. Bu uğurun təsirindən hələ çox yanan Ermənistan yenə də düzgün çıxış yolu tapa bilməyərək işğalçı ölkənin quduzlaşmış baş naziri Nikol Paşinyanın yolunu davam etdirən xarici işlər naziri Zöhrab Manatsakyanın 120 dövlətin bəyanatını sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün və əxlaqsızlığın məhsulu ola bilər.**

Atalar demişkən: “Kor atın kor da nalbəndi olar”. Faşist xislətli, küçə təfəkkürlü baş nazirin xarici işlər naziri də eyni təfəkkürlü olmalıdır. Necə deyirlər, “atı atın yanında bağlasan, həm xasiyyət olmasa da, həm rəng olar”. İndi də Ermənistanın xarici işlər naziri elə zənn edir ki, sərəmsə bəyanatların bir nəticəsi olacaq, ancaq anlamırlar ki, beynəlxalq hüquq normalarında dövlətlərin ərazi bütövlüyü BMT-nin qətnamələrində, bütün beynəlxalq təşkilatların qərarlarında təsdiq olunur ki, dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır, güc yolu ilə onları dəyişdirmək mümkün deyil. Və bu həqiqəti də anlamırlar ki, istər BMT-nin əsas qətnamələrində, istərsə də əsasnaməsində dövlətlərin suverenliyinin pozulması yolverilməzdir. Buna əsaslanaraq Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə 120 dövlətin nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini bəyan etdilər.

Sona Əliyeva: “Dünyada ikinci ən böyük təsisatə rəhbərliyin Azərbaycana həvalə edilməsi, hər şeydən əvvəl ölkəyə, onun təhlükəsizliyinə və haqq-ədalət axtarışına inamdan, etimaddan irəli gəlir”

Sözügedən məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sona Əliyeva Ermənistan Xarici İşlər Nazirliyinin gülcünc mövqə nümayiş etdirdiyini bildirib: “Ermənistan təşkilatda müşahidəçi qismində iştirak edir və ölkəmizdə olan tədbirə qatılmamışdı. Yekun sənədin təsdiqindən sonra 28.10.2019-cu il tarixində Ermənistan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Qoşulmama Hərəkatına üzv olan dövlətləri (bir daha



Kor atın kor da nalbəndi olar

İndi də Ermənistanın xarici işlər nazirinin sərəmsə bəyanatı öz ölkəsini uçuruma aparır

qeyd edim ki, onların sayı 120-dir) məsuliyyətə yətsizlikdə və hörmətsiz davranış göstər-məkdə ittiham edərək, beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə və Helsin-ki Yekun Aktına əsaslanaraq sülh prosesi-nin ruhuna, məntiqinə və istiqamətinə uy-ğun hərəkət etməyə çağırmışdır”.

Deputat vurğulayıb ki, Ermənistanın iş-ğal altında saxladığı və özünün də rəsmən tanımadığı Dağlıq Qarabağla bağlı bu cür bəyanatları hansı məntiqdən çıxış edərək ifadə etməsi sual doğurur: “120 dövlətin ver-di-yi bəyanatı sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Dəfələrlə beynəlxalq təsisatlarda xalqların öz müqəddəratını həll etməsi prinsipini irəli sürən Ermənistan bütün cəhdlərində

səbəblərindəndir. Sadə erməni xalqı bunu anlayır və Ermənistanda bu mövzular, mütə-madi olaraq müzakirə olunur. Daxili kütləyə hesablanmış boş-boş bəyanatlar isə rəsmi həy-küydən, göstərişlə pərdələnmiş təlaşdan başqa bir şey deyil”.

Deputat onu da söyləyib ki, görünən odur ki, zaman Azərbaycanın xeyrinə işlə-yir: “Məhz dünyada ikinci ən böyük təsisatə rəhbərliyin Azərbaycana həvalə edilməsi, hər şeydən əvvəl, ölkəyə, onun təhlükəsizli-yinə və haqq-ədalət axtarışına inamdan və etimaddan irəli gəlir”.

Əziyyəti sadə erməni xalqı çəkir

Bəli, bu əvvəlki Ter-Petrosyan hakimi-yətindən tutmuş indiki küçə “demokrati” ba-şıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızların uğursuz hakimiyyət “siya-sətinin” əziyyətini sadə erməni xalqı çəkir. İşğalçı və quduzlaşmış Paşinyan “Qarabağ Ermənistanındır, vəssalam!” böyük qələtini edərək, Azərbaycan Prezidentinin cavabı “NİDA!” olmalı idi. Ən əsas məqam isə, Ni-kol bu cavabı, nəinki öz ölkəsində, hətta bü-tün dünya siyasətçiləri, prezidentləri səvi-yəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir “düz yola gəlin” mesajı idi və bununla Azər-baycan dövlət başçısı bu məsələni bir daha təkrar çatdırdı: “Azərbaycan torpaqlarının Er-mənistan işğalından azad edilməsi bütün tə-rəflər üçün qəbul ediləndir”.

Bax, bu gün mötəbər tədbirdə - Qoşul-mama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə 120 dövlətin nümayəndəsi Azər-baycanın ərazi bütövlüyünün təmin olunma-sını təsdiq edərək, Ermənistanı işğalçı ölkə adlandırması Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin, Azərbaycan xalqının ən yüksək QƏLƏBƏSİDİR.

Məhz Paşinyan və onun ətrafında olan anlamazlıqların real cavabı “Qarabağ Azər-

baycanındır və nida işarəsi” və “Ermənistan işğalçı dövlətdir!” ifadəsini əvəz edən fikir ola bilməz. Prezident İlham Əliyev bütün çı-xışlarında dəfələrlə xatırlatdığı BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsində də ərazi bü-tövlüyü prinsip əksini tapıb və Ermənistan işğalçı kimi göstərilib. Və bu gün Azərbap-yan Prezidentinin apardığı xarici, ümumi-yətlə, bütün sahələr üzrə əvəzolunmayan si-yasəti, məhz dövlət başçısının düşünülmüş siyasətinin uğurlu nəticəsidir. Ermənistanın siyasi istəblşməntində güclü təlaş yaranan məqam da elə budur.

Azərbaycanın böyük diplomatik uğurlu imzası bundan sonra hələ çox olacaq

Ermənistan və onun havadarlarının dəri-dən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəh-bərliyi ilə hələ çox belə böyük diplomatik uğura imza atacaq. Dünyanın böyük dövlət-lərinin başçıları dəfələrlə bəyan ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna bilər.

Bütün bu deyilənlər, bir daha sübut edir ki, işğalçı ölkənin işğalçı baş naziri Paşin-yan, bütövlükdə öz xəstə komandası ilə bir-likdə bu oyundan geri çəkilsin. Çünki keçiri-lən son görüşlərdə Azərbaycan Prezidenti İl-ham Əliyevin çıxışı, artıq Ermənistan cəmi-y-

yətində Paşinyan rejiminə qarşı böyük nifrət və inanmazsızlıq formalaşdırdı. Və nəticə-də, 25-26 oktyabr tarixlərində Bakıda keçiri-lən Qoşulmama Hərəkatının dövlət və höku-mət başçılarının 18-ci Zirvə görüşünün Ye-kun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyətinin, bir-mənalı şəkildə Ermənistan-Azərbaycan mü-naqişəsinin həlli ilə bağlı beynəlxalq hüqu-qun norma və prinsipləri və BMT Təhlükə-sizlik Şurasının qətnamələrinə əsaslanan Ermənistanın işğalçı dövlət olması ilə bağlı qəti mövqeyi Azərbaycanın xarici siyasəti-mizin uğuru ilə yekun NİDASINI qoydu.

Azərbaycan Prezidenti İlham Əliyev çı-xışlarında dəfələrlə vurğulayıb ki, bu gün de-mək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qal-mır: “Aprel hadisələrindən sonra, ilk növbə-də, dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir da-ha əmin oldular ki, Azərbaycan xalqı ərazi-lərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq. Bu, Ermənistan hakimi-yəti üçün də bir dərs olmalıdır. Yəqin ki, on-lar lazımı nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqedən çıxış ede-cəklər. Uzun müddət davam edən status-kvo tezliklə dəyişməli, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan əsgəri “hərbi yolla Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur” fikrini təkrarlayanlara real şəkildə sübut etdi ki, hərbi yolla torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mümkündür və bu məsələ ən qısa vaxtda öz həllini tapmalıdır”.

Beləliklə, sadə bir məntiqi nəticə: Ermə-nistan nə qədər təxribat və sərəmsə bəyanat-lar səsləndirsə də, reallıq budur: TƏCAVÜZ-KAR QUDUZLAŞMIŞ İŞĞALÇI ERMƏNİS-TAN ZƏBT ETDİYİ TORPAQLARDAN ÇIX-MALIDIR, BAŞQA YOL YOXdur!

RƏFİQƏ HÜSEYNOVA

Ermənistanın 7 milyard dollar dövlət borcu var

Ermənistanın dövlət borcu yeddi milyard dolları keçəcək. SİA Ermənistana məxsus rusarinfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan maliyyə nazirinin birinci müavini Karen Brutyan deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər Ermənistanın dövlət borcunun 6,94 milyard dollara çatacağı gözlənilir. Məlumatda qeyd olunur ki, rəsmi statistikaya görə, 2019-cu ilin avqust ayının sonunda Ermənistanın ümumi dövlət borcu 6,973 milyard dollar təşkil edib. Bu borc da təbii ki, armaqdadır və Ermənistanın borcu ilin sonuna yeddi milyard aşacaq.

Axtarışda olan 25 nəfər saxlanılıb

Ötən gün törədilmiş 18 cinayətin üstü respublika-nın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublika-nın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Daxili işlər orqanları əməkdaş-larının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.



Arif Hacıli köhnəlmiş ünsürlərlə bir araya gəlmək istəyir

Pərakəndə və dağınıq halda olan müxalifətin birləşdirilməsi üçün yeni bir cəhd-Müsavat başqanı Arif Hacıli düşmən gözündə gördüyü partiya sədrlerini, hətta cinayətkar olub həbsdə yatmış keçmiş ünsürləri bir araya gətirərək, birlik modelini yaratmaq ideyası ilə çıxış edib. Sizcə, müxalifətin indiki vəziyyətdə birlik modeli yaratması nə dərəcədə inandırıcıdır? Söhbət etdiyimiz müsahiblərimiz müxaliflərin bir-birini qəbul etmədiklərindən, A.Hacılinın ideyasının reallaşmasının mümkün olduğunu bildirdilər.



nət edən adamlarla bir araya gəlmək və birlikdə olmaq istəyi baş tutmayaacaq.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni: “Müxalifətin birləşməsi mümkün olan məsələ deyil”

- Demək olar ki, illərlə birləşə bilməyən müxalifət düşərgəsini təmsil edən partiya sədrləri bundan sonra da birləşə bilməyəcəkdir. Çünki onların hər birinin şəxsi maraqları və hər birinin fərdi psixologiyaları var. Bu baxımdan, müxalifətin birləşməsi mümkün olan məsələ deyil. Yəni bu 30 il ərzində, onların bir-birinə qarşı olan düşmənçilik münasibətləri və şəxsi ambisiyaları müxalifətin birləşməsinə imkan verməyibse, bundan sonra da inandırıcı görünmür ki, adları çəkilən qüvvələr birləşsin. Bu günə qədər onlar tərəfindən bir çox birliklər yaradılıb, amma çox keçmədən yaradılan birliklər dağılıb. Yaradıldıqları birliklərin dağılmasının əsas səbəbləri onların bir-birini qəbul etməməsidir. Bir sözlə, müxalifət təmsilçilərinin şəxsi maraqları onları bir araya gətirə bilmir və bundan sonra da gətirə bilməyəcək.

ADİİM-in sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev: “Radikalların hər bir “lider”i Qərbin missioneri vəzifəsinin daşıyıcısıdır”

- Sosial bazası və ictimai dəstəyi olmayan, vaxtilə bir-birlərini satqın və xain adlandıran radikal müxalifət heç vaxt bir araya gələ bilməz. Düzdür, bir vaxtlar müxalifəti birləşdirməklə bağlı

bəyanatlar veriblər, lakin Əli Kərimli kimi özünü “ana müxalifət” sayanların şəxsi ambisiyaları üzündən bu, alınmayıb. Radikal müxalifət düşərgəsini bir araya gətirmək qeyri-mümkündür. “SİDSUH”, “Demokratik Konqres”, “MKM”, “Bizim Azərbaycan”, “İctimai Palata”, “Qarabağ”, “Azadlıq Bloku” və digər bloklar yaradıblar, sonradan çəkişmələr, şəxsi ambisiyalar üzündən və qarşıdurmalar nəticəsində dağılıblar.

Radikalların hər bir “lider”i Qərbin missioneri vəzifəsinin daşıyıcısıdır. Elə onların birliyinə mane olan amillərdən biri də budur. Müxtəlif mənbələrin sifarişlərini və öhdəliklərini yerinə yetirirlər. Ona görə də, aralarında fikir ayrılıqları yaranır, biri o birinin dediyini həzm etmir. Bəziləri xaricdən, bəziləri daxildən sifariş alır. Birlik və həmrəylik radikal müxalifət düşərgəsinə xas olan termin deyil. Zaman-zaman bunun şahidi olmuşuq. Parlament və prezident seçkiləri öncəsi və sonra yerli mediada bir-birlərinə söz savaşı açan, bir-birlərini xarici qüvvələrə işləyən, satqın, xain deyən bunlar deyildimi? Arif Hacıli birlik yaratmaq istəyirsə, rəhbərlik etdiyi Müsavata göz gəzdirsin, partiya daxilində birlik yaratsın. Hər il yüzlərlə müsavətcə A.Hacılinın siyasətinə etiraz edərək, partiyadan ayrılıblar. Uzağa getməyə, elə bu il mayın 28-də Müsavat Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçirib. Həmin gün “Milli Şura” adlanan qurum aksiya keçirib. A.Hacıli birlik istəyirsə, nədən özünü “Milli Şura” adlanan qurumdan ayrı salmışdı, onlarla bir sırada addımlamağı özünə sığışdırmadı. Bu şəxsin çağırışına heç kim cavab verməyəcək. Radikal müxalifət düşərgəsində A.Hacılinı demokrat fikirli bir partiya sədri kimi qəbul etməyənlər çoxdur. Radikal müxalifətdə birlik modeli, ona görə alınmır ki, onların fəaliyyəti milli maraqlara istiqamətlənməyib. Ümummilli məsələlərdə belə fikirlər haçalanır, mövqelər sərtləşir və qərəzli olur. Bir-birlərini bir fərd, bir müxalifət nümayəndəsi kimi qəbul etmirlər. Bir-birlərini təmkinlə və səbirlə dinləmək istəməzlər. Radikal müxalifət düşərgəsində siyasi mədəniyyət anlayışı belə yoxdur. Onlar siyasi mübarizələrini ancaq küçələrdə qışqırmaqla aparmağa üstünlük verirlər. Belə müxalifət heç vaxt birlik modeli yarada və qura bilməz. Bu gün Azərbaycana yeni fikirli, dünyagörüşlü və tarixi fəaliyyəti ləkələnməyən müxalif simalar lazımdır.

GÜLYANƏ



Əli Kərimli - zəlillikdən dəliliyə

RƏFİQƏ

AXCP sədri Əli Kərimli, həqiqətən də, zəlidir. Bu zəlif artıq tamamilə yox olduğunu görərək, çıxış yolunu özünü dəliliyə vurmaqla başlayıb. Elə zənn edir ki, bəlkə bu yolla nəyə nail oldu.

Son 16 ildə Azərbaycanın əldə etdiyi uğurları, xüsusilə də, bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər və nəhayət, bu tədbirlərdə ölkəmizin böyük qələbəsi və 120 ölkənin Ermənistanı işğalçı dövlət adlandırması, görünür, Ə.Kərimlinin əsəblərinin ciddi şəkildə pozulduğundan xəbər verir. Elə son günlər insanları açıq şəkildə qanunsuz aksiyaya və polislə qarşıdurmaya səsləməsi elə dediyim zəlilin dəlilik səviyyəsinə çatmasına sübut deyilmi? Bir də zəti olmayan Ə.Kərimli dəli olmasın, neyləsin? Axı tərribat törətmək üçün tapşırıq və pul alıb. Zəlif Ə.Kərimli dəli olmasın, neyləsin? Bir arvadını döyür, gizli aşiq məcərası üzə çıxır, kimininsə arvadı şübhələndiyi üçün çıxıb Londona gedir, sonra da başlayırlar bu əfi ilan Ə.Kərimlinin istefasına. Ancaq AXCP-çilər anlamırlar ki, bütün əxlaqsız, mənəviyyətsiz satqın və cinayətkar Ə.Kərimli zəli kimi oturduğu yerdən elə yapışıb ki, bu zəliliyin də axırı dəlilik olacaq da.

Eynşteynin belə bir fikri var: “Axmaqlıq - hər dəfə eyni şeyləri edərək, fərqli nəticələr gözləməkdir”. Aydın məsələdir ki, heç bir şərt dəyişməyibse, eyni cəhdi bir dəfə də təkrarlamaqla, keçən dəfəkindən fərqli nəticə almaq mümkün olmayacaq. Elə isə, Ə.Kərimli bunu niyə edir? Dahi Eynşteynin dediyi kimi, axmaqdır. Bu alçaq axmağın niyyəti bəllidir: yenə də noyabrın 2-də yenidən icazəsiz mitinq cəhd edilsin, ölkənin daxilində hökuməti və polisi, xaricində isə dövləti pisləmək arzusunda olanlara bəhanələr verilsin! Belə bir vəziyyətdə Azərbaycan polsinin işi, doğrudan da, çətinidir. O, həm asayışı qorumaq, həm də ölkəmizə qarşı ideoloji həmlə hazırlayan mərkəzlərin işini maksimum çətinləşdirmək üçün son dərəcə diqqətlə, eyni zamanda, qətiyyətlə işləməlidir. Hər bir vətəndaş bu çətin durumda polisimizə dəstək olmalı və onunla həmrəylik nümayişi ortaya qoymalıdır.

Eyni şeyi təkrarlamaqla, Əli Kərimli nəyə nail olmaq istəyir?! Bax, budur zəlif Ə.Kərimlinin dəliliyi. Bunu isə anlamacaq hamıda olmur. Çünki diri ikən ölü olan Ə.Kərimli abır nə olduğunu anlaya da bilməz.

Bəs, belə olan halda, siyasətdə qalmağa dəyərmidi? Bəlkə yalandır, ay özlərini “müxalifətçi”, “xalq dərdi çəkən” kimi qələmə verən mənəviyyətsizlər. Belə yazırıq, deyirlər ki, “Səs” qəzeti təhqir edir. Düz söz deyirik, deyirlər ki, bunu qəbul etmirik, bizim öz “yolumuz” var. Soruşmaq istərdik ki, o yol hansı yoldur? Bu torpağın çörəyini yeyə-yeyə, suyunu içə-içə, həyasızcasına Azərbaycanın güclənməsini istəməyən, onun uğurlarını həzm edə bilməyərək, ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaqla yanaşı, yeni məkrli planlar hazırlayıb, onları reallaşdırmaq üçün min bir oyundan çıxmaq...

Yeri gəlmişkən, indi də dövlətimizin uğurlu xarici siyasətinin zəfər dolu qələbələrindən qaşınmaya düşən bu zəlif Ə.Kərimli yenə də “facebook” sosial şəbəkəsində noyabrın 2-də keçiriləcək icazəsiz mitinq çağırışları etməyə başlayıb. Bax, buna görə deyirəm, səsin batsın!!! Özü də birdəfəlik!!!

“Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı

Olkənin ən gənc mobil operatoru “Nar” Bakı Şəhər Halqası Əməliyyat Komitəsi (BŞH) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) birgə təşkil etdiyi karyera sərgisində iştirak edib. Artıq ikinci ildir ki, “Geniş imkanlara kiçik addımlarla” devizi ilə keçirilən sərgidə mobil operator hazırda mövcud olan vakansiyalarını təqdim edib. Otuzadək şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə

maraq böyük olub. Gənclərin daha çox diqqətini çəkən isə müxtəlif departamentlərdə özünü sınağa imkan verən yay təcrübə proqramları olub.

Karyera yarmarkasının keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına töhfə verməkdir. Eyni zamanda, ölkənin aparıcı şirkətlərində çalışan İnsan Resursları mütəxəssisləri ilə ünsiyyət gənclərə düzgün karyera istiqaməti seç-



məkdə kömək edir.

Qeyd edək ki, oktyabrın 30-da keçirilmiş sərgini 1000-dən çox gənc ziyarət edib.

Mobil operatorun həyata keçirdiyi digər layihələr haqqında daha ətraflı məlumatı “nar.az” internet sahifəsindən əldə etmək olar.

Ağdamda tank əleyhinə mina aşkarlanıb

Oktabrın 31-də saat 08:14-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Əraziçilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Yusifcanlı kəndində minanın tapılması barədə məlumat daxil olub. ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə TM-62M minası aşkarlanıb. O, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvətmə ərazisinə daşınıb. Minanın tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ölkəmizdə təhsil hüququ və insan sağlamlığı qayğı ilə əhatə olunur

Ölkəmizdə hepatitlərin sayının günbə-gün artdığı bir vaxtda İİV/QİÇS xəstələrinin dəqiq uçotunun aparılması mövcud sahədə real mənzərəni görməyə imkan vermir. Bu xəstələrin dəqiq uçotunun aparılmasına və ünvanlı qaydada kompleks müalicəsinin təmin edilməsinə kəskin ehtiyac vardır.

Mövcud iqtisadi durumda əhəlinin sağlamlığının mühafizəsi və sağlam həyat tərzinin təbliği xüsusi prioritet təşkil edir. Bu baxımdan, ərzaq təhlükəsizliyinin təmin edilməsi zəruridir. Lakin yaşlılığın qorunması heç də az əhəmiyyətli deyildir.

Budama və ya abadlıq adı altında çoxillik ağacların məhvi və yaşayış massivlərinin yaşıl zonlardan məhrum edilməsi yolverilməzdir. Hər kəsilməmiş ağacın əvəzinə, yüzlərlə şitillər əkilərsə də, onilliklərin ağaclarını yaxın zamanda əvəz edə bilməz. Odur ki, bu sahədə də nəzarət gücləndirilməli, qanunsuz və özbaşına qərarvermə hallarının qarşısı alınmalıdır.

İcməli suyun insan sağlamlığında əvəzsiz əhəmiyyətini nəzərə alaraq, sutəmizləyici qurğuların müntəzəm monitorinqinin aparılması, həmçinin, televiziya kanallarında, ictimai yerlərdə, sosialyönümlü müəssisələrdə, xüsusilə, təhsil ocaqlarında, o cümlədən, məktəb və bağçalarda icməli sudan istifadə və onun mühafizəsi ilə bağlı videoçarxların hazırlanması və yayımlanması da məqsəduyğundur.

Ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində bütün regionlarda təhsilin infrastrukturunu yenilənmiş, dövlətimiz, habelə, Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, təhsili, intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, çoxsaylı yeni məktəb binaları tikilmiş, uşaq evləri və internatlar əsaslı təmir olunmuş və müasir avadanlıqla təchiz edilmişdir.

Təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılmış, hüquq pozuntusu müəyyən edildiyi halda, onların bərpası üzrə tədbirlər görülmüşdür.

Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması məqsədilə ardıcıl tədbirlər görülür. Lakin uşaq bağçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda və şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdır.

2015-ci ilin mühüm başlanğıclarından biri kimi I siniflərdə şagirdlərin qəbulunun elektron qaydada keçirilməsi müsbət yenilik kimi qeyd edilməlidir. Digər tərəfdən, qəbul zamanı 6 yaşlılara verilən məntiq testlərinin sualları çətin olmaqla, bu yaşda uşaqların əksər hissəsinin real təkəkkür və düşünmə tərzilə ciddi fərqlər təşkil edir. Bu da, bir çox valideynləri məktəbə hazırlıq dövründə uşaqların xüsusi

susi repetitorlara yönəldərək, pul sərf etmək məcburiyyətində qoyur. Bunun əsas səbəbləri kimi, məhz uşaqların intellektinin və düşüncə tərzinin düzgün formalaşmasında rol oynayacaq məktəbəqədər təhsil müəssisələrinin az olması, tərbiyəçi- müəllimlərin peşəkarlıq tələblərinə cavab verməməsi və həmin müəssisələrin yerli icra hakimiyyətlərinin tabeliyində olmaqla, təhsil və Təhsil Nazirliyi sisteminə daxil uzaqlaşmasıdır.

Xüsusilə, qeyd edilməlidir ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil edilərək, hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər.

Orta məktəblərdə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı statistik məlumatlar təhsilin real vəziyyəti ilə bağlı dərinlən düşüncəyə və təxirəsalınmaz tədbirlər görməyə əsas verir.

Şagirdlərə qarşı kobud və ləyaqəti alçaldan hərəkətlərə, fiziki və mənəvi zorakılığa yol verilməsinə görə, məsuliyyətin də ciddiləşdirilməsi, bu məqsədlə İnzibati Xətlər Məcəlləsinin 49 - 1-ci maddəsində (Təhsil haqqında qanunvericiliyin pozulması) nəzərdə tutulmuş cərimənin miqdarının artırılması zəruridir.

Müvəkkil və aparatın əməkdaşları, müntəzəm olaraq, döv-

vəkkil nitq qabiliyyəti zəif olan uşaqların inklüziv təhsilinin təşkili məsələsinə də diqqətdə saxlanmışdır. Eşitmə zəifliyi, autizm sindromu və digər bu kimi səbəblərlə əlaqədar, nitq qabiliyyəti zəif inkişaf edən, lakin müəyyən qədər reabilitasiya potensialına malik uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına nail olmaq məqsədilə, onların kompleks şəkildə reabilitasiyaya cəlb olunması və ümumi təyinatlı təhsil müəssisələrində, digər həmyaşıdları ilə birgə inklüziv təhsil almaları üçün zəruri şəraitin yaradılması və uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması istiqamətində planlı tədbirlərin görülməsi məqsəduyğundur.

Müvəkkilin rəhbərliyi altında aparılmış araşdırmaların nəticələrinə görə, regionlarda sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər və özəl təhsil almaları üçün xüsusi və ümumi təyinatlı dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin, ixtisaslaşdırılmış reabilitasiya-inkişaf mərkəzlərinin, ixtisaslı və peşəkar kadrların çatışmaması təlim-tərbiyə və reabilitasiya işinin təşkilində ciddi çətinliklər yaratmaqdadır. Odur ki, Müvəkkil belə uşaqlar üçün müxtəlif profilili reabilitasiya müəssisələrinin, surdoloji və loqopedik xidmət mərkəzlərinin, inklüziv komponentli təhsil ocaqlarının yaradılmasını, psixopedaqoji və digər işçilərin hazırlanması ilə bağlı tədbirlər

Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin, etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaratmalı, əldə etdiyi bilik və etik davranış sayəsində onun digərlərinə örnək ola biləcək vətəndaşa çevrilməsinə imkan verilməlidir. Odur ki, orta məktəblərdə, xüsusilə, kənd rayonlarında uşaqların, xüsusilə də, qızların təhsildən kənarda qalması səbəbləri əsaslı təhlil edilməlidir



lət-uşaq müəssisələrində, o cümlədən, Bakıdakı 1 və 2 saylı uşaq evlərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbində, 3 saylı Xüsusi İnternat Məktəbində olmuş, uşaqlar üçün yaradılmış şərait, onların təhsili, tibbi xidmətə çıxış imkanları, uşaqların saxlanıldığı müəssisələrdə mövcud sənədləşmənin aparılması vəziyyəti araşdırılmışdır.

Təhsil hüququnun səmərəli təmin edilməsi istiqamətində ciddi problemlərdən biri kimi, Mü-

rin görülməsini təklif etmişdir.

Orta məktəblərdə təhsil hüququnun təmin edilməsindəki problemlərlə bağlı daxil olan müraciətlərdə əks edilmiş hallar üzrə Təhsil Nazirliyi ilə əməkdaşlıqda araşdırmalar aparılmış, zəruri hallarda monitorinqlər həyata keçirilmiş, təhsil sahəsində bir sıra problemlər təhlil edilmiş və müvafiq nəticələr əldə edilmişdir.

Tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri müəy-

yən edilmiş qaydada icra etməməsi şikayətlərə səbəb olmuşdur. Aparılmış yoxlamalar nəticəsində, aşkar edilmiş nöqsan və çatışmazlıqlar aradan qaldırılmış, təqsirkar tədris işçiləri cəzalandırılmışdır.

Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin, etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaratmalı, əldə etdiyi bilik və etik davranış sayəsində onun digərlərinə örnək ola biləcək vətəndaşa çev-

rilməsinə imkan verilməlidir. Odur ki, orta məktəblərdə, xüsusilə, kənd rayonlarında uşaqların, xüsusilə də, qızların təhsildən kənarda qalması səbəbləri əsaslı təhlil edilməlidir.

Müvəkkil dövlət ali və orta ixtisas müəssisələrində ödənişli təhsil alan, imtahanlarda yüksək göstəricilər nümayiş etdirən, müəyyən edilmiş davamiyyət və davranış qaydalarına riayət edən tələbələrə təhsil haqqının aşağı salınması və ya həmin haqqın ödənilməsindən azad edilməsi üzrə həvəsləndirmə üsulunun tətbiq edilməsini təklif etmişdir. Bu baxımdan, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən, ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərə görə müəyyən edilmiş məbləğlərdə ödənilməsinin qərar alınması olduqca əhəmiyyətlidir.

Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, lakin yataqxanalarda yerlə təmin edilməyən, mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə ehtiyacı olan tələbələrə ünvanlılıq əsasında aylıq müavinətin müəyyən edilməsinə ehtiyac vardır.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması” istiqaməti
çərçivəsində hazırlanıb*

SƏS

Son səhifə

1 noyabr

YAP Masallı rayon təşkilatı qadınlar şurasının tədbiri keçirilib

YAP Masallı rayon təşkilatı qadınlar şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi Azərbaycanda demokratik inkişafın əyani nümunəsidir: "Bu baxımdan, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində hakim Yeni Azərbaycan Partiyası tərəfindən atılan addımlar bələdiyyələrin fəaliyyətində öz ifadəsini tapmaqla yanaşı, respublikamızda yerli idarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfə vermişdir. Ulu Öndər Heydər Əliyev dövlət və cəmiyyətin idarə olunmasında bələ-



çoxminli partiya üzvlərinin və partiya fəalları fəal iştirakı ilə yenidən partiyanın qələbəsinə təmin edəcəklərini vurğulayıb.

YAP Masallı rayon təşkilatının qadınlar şurasının sədri Gülşən Xəlilova çıxışında vurğulayıb ki, əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, qadınlarımızın bələdiyyə seçkilərində ərazilər üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldü: "YAP Masallı rayon təşkilatının qadınlar şurası bütün var qüvvələrini birləşdirərək keçiriləcək növbəti bələdiyyə seçkilərində fəallıq nümayiş etdirəcək".

Rayon təşkilatının qadınlar şurasının üzvləri Nazilə Hüseynova, Məniyə Yəhyayeva və başqaları çıxışlarında 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbəsi naminə bütün səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

R.HÜSEYNOVA



diyyələrin rolunu yüksək qiymətləndirərək qeyd etmişdir: "Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratik proseslərin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir". Rayon təşkilatının namizədlərinin əksəriyyətini qadınlar və gənclər təşkil etdiyini bildiren S.Əliyev

BSU-da növbəti ağacəkmə aksiyası keçirilib



se-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ilin payız əkini mövsümündə respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılmışdır.

Bu təşəbbüsə qoşulan Bakı Slavyan Universiteti növbəti ağacəkmə aksiyası keçirib. Müəllim və tələbələrin, əməkdaşların fəal iştirakı ilə keçirilən aksiya zamanı universitetin həyətinə və yaxın ərazilərdə çoxlu sayda ağac əkilib. Diqqətə çatdırmaq istəyirik ki, BSU-nun kollektivi tərəfindən belə aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

ZÜMRÜD

YAP Göyçay rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirilib

Düənən YAP Göyçay rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, bu tədbirin keçirilməsində məqsəd partiyanın ərazi ilk partiya təşkilatlarının işinin daha da gücləndirilməsi ilə əlaqədardır. M.Səlimzadə ölkə başçısı İlham Əliyevin siyasəti nəticəsində, Azərbaycanın sürətlə inkişaf etdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. Rayon rəhbəri, həmçinin vurğulayıb ki, bu uğurları həzm edə bilməyən və ölkəmizin imicinə zərbə vurmağa çalışan, sürətlə inkişafa xələl gətirən daxili və xarici qüvvələrə qarşı sosial şəbəkələrdə hər bir partiya üzvü və vətənpərvər vətəndaş layiqli cavab verməlidir. Xalqımızın radikal müxalifətin ölkəmizdə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərini, icazəsiz aksiyalarını qətiyyətlə pislədiyini qeyd edən M.Səlimzadə heç bir qüvvənin ölkədəki sabitliyi poza bilməyəcəyini bəyan edib.

Tədbirdə Ləkçıplaq kənd İ.Ə.D üzrə nümayəndəliyi yanında ərazi ilk partiya təşkilatının sədri Aydın Əliyev, rayon mərkəzi xəstəxanası yanında ərazi ilk partiya təşkilatının üzvü Leyla Əhmədova, şəhər 2 sayılı tam orta məktəb yanında ərazi ilk partiya təşkilatının sədri Rəşad Kərimov, Dövlət İdarəetmə və Texnologiya Kolleci yanında ərazi ilk partiya təşkilatının sədri Səbinə Qurbanova və başqaları çıxış edərək dağıdıcı müxalifətin ölkədəki sabitliyi pozmağa yönəldilmiş icazəsiz aksiyalarını, onların antiAzərbaycançı fəaliyyətlərini qətiyyətlə pislədiklərini qeyd etdilər. Çıxışlarda hər bir partiya üzvünün, hər bir vətəndaşın Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməli və o cümlədən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparanaqlara qarşı mübarizədə daha fəal olmaq vurğulanıb.

Sonda qarşıda duran vəzifələrlə əlaqədar ilk partiya təşkilat sədrlərinə tövsiyə və tapşırıqlar verilib.

R.KAMALQIZI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamına və Azər-

baycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vit-

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavirləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAc, SİA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600